



ZƏRBAYCAN DƏMİRYOLÇUSU

Qazetin əsası 1931-ci ildə qoyulmuşdur

Dekabr 2021-ci il
12 (7038)

İndeks 0006
Qiytməti 40 qəpik

Təsisçilər:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV:

“Horadiz-Ağbənd dəmir yolu da, - Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, - yenidən tikiləcək”

“Bizim 2021-ci ildə işlərimiz çoxdur, həm ənənəvi işlər, hansılar ki, dövlət investisiya proqramında təsbit olunub, eyni zamanda, azad edilmiş ərazilərdə görülməli işlər, mən əsasən bu haqda sözümlü demək istərdim. Çünki bizim ənənəvi infrastruktur layihələrimiz demək olar ki, başa çatmaq üzrədir. Əgər azad edilmiş torpaqları istisna etsək, indi qazlaşdırma səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə heç bir problem yoxdur, əksinə, mən Davos Forumunun hesabatını Azərbaycan xalqının diqqətinə çatdırdım, biz burada ikinci yerdəyik. Avtomobil yollarının böyük hissəsi artıq inşa edilib, qalan layihələr də plan üzrə gedir.

Dəmir yolları xətləri və digər infrastruktur layihələri, o cümlədən suvarma ilə bağlı layihələr plan üzrə gedir və demək olar ki, başa çatmaq üzrədir. Ona görə bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Çünki Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil. Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik - həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə əlbəttə ki, biz bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəyik. Noyabrın 10-da imzalanmış Bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq və

beləliklə, müəyyən müddətdən sonra bu yollardan getmək də problemlə olmayacaq. Ancaq bu gün Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik. O çox çətin layihədir, relyef də çox çətinidir və xüsusilə indi hava şəraiti də imkan vermir. Ancaq Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur və hesab edirəm ki, nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcək.

Dəmir yolları ilə bağlı göstəriş verildi, hazırlıq işləri gedir. Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Gərək bunun icra cədvəli təsdiq edilsin. Şuşaya vətəndaşlar qayıdıandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir. Amma hər hala indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək.

Eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu da, - Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, - yenidən tikiləcək. Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermə-



nistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri

dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlk müzakirələr müsbətdir. Hələlik bu qədər. Gələcək hadisələr haqqında məlumat veriləcək”.

(Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə yekun nitqindən)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.

Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında qərar qəbul etmiş-

dir".

Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadiq Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.

Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib:

- Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.

Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.

Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir.

Azərbaycanın ərazi bütövlüyünü



yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan "Xarıbülbül" türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.

Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdi-

yimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.

Fürsətdən istifadə edərək əziz qardaşım cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhid zirvəsinə ucalan qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm.

Ərəbdilli KİV-lərdə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi haqqında məqalə dərc edilib

İordaniyanın "Nayrouz" informasiya agentliyinin saytında, həmçinin Küveytin "q8press", İraqın "Əfkar Hürə" və "Mustağila" portallarında azərbaycanlı şərqşünas Həşim Məmmədov və siyasi şərhçi Tural Rzayevin Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə mükafatın Azərbaycanın dövlət başçısına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edildiyi diqqətə çatdırılıb. Müəlliflər qeyd ediblər ki, Prezident İlham Əliyevin Türk dünyasının ali mükafatı ilə təltif edilməsi Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, Türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna verilən layiqli qiymətdir. Təsədüfi deyil ki, bu gün Prezident İlham Əliyev Türk və islam dünyasında uzaqgörən, məqsədyönlü siyasət aparan prinsipial dövlət xadimi kimi şöhrət qazanıb. Xüsusən, 44 günlük müharibə zamanı döv-

ابدأ التداول

شروط استثنائية في حسابات

MetaTrader 5

بازار الإخبارية

ليل ستا الجيور

بازار الإخبارية

ليل ستا الجيور

قُد الرئيس إلهام عتيق بالوسام السامي للعالم التركي المحلل السياسي

ن رضاييف

18-11-2021 | 02:40 pm

اشترك في خدمة واتس أب

أرسل كلمة اشترك إلى الرقم التالي

0790980000

lətimizin başçısının istər hərbi, istərsə də diplomatik uğurları və əldə edilən tarixi Qələbə onun həm türk ölkələri, həm də dünya miqyasında nüfuzunu daha da artırıb.

Yazıda vurğulanı ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Qələbə Prezident İlham Əliyevin təmsalında türk xalqının tarixi oyanışının rəmzi olub. Xüsusən, türk dünyası üçün də əhəmiyyətli olacaq Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər diqqətəlayiqdir. Prezident İlham Əliyev hələ 2009-cu ilin oktyabrında Türkdilli dövlət başçılarının Naxçıvan Zirvə Görüşündə deyirdi ki, vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistanla birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir.

Prezident İlham Əliyev yeni Biləcəri lokomotiv deposunun açılışında iştirak edib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni Biləcəri lokomotiv deposunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə yeni Biləcəri lokomotiv deposunda yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, yeni depoda lokomotivlərin texniki baxışı və təmiri işləri aparılacaq. MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan bu cür deponun istifadəyə verilməsi 4-cü sənaye inqilabına keçidlə bağlı atılan addımlardan biridir. Deponun üzərində günəş panelləri quraşdırılıb ki, alınan enerji depoda istifadə olunur. Burada zəruri infrastruktur yaradılıb, dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. Deponun tikintisi “Dəyişən cərəyanla işləyən 50 lokomotiv üçün iki deponun - Biləcəri və Gəncə lokomotiv depolarının tikintisi” layihəsi çərçivəsində həyata keçirilib. Yeni depoların nəzərdə tutulduğu dəyişən cərəyanlı 40 yük lokomotivi və ikili elektrik təchizatı sistemində işləyən 10 sərnəşin lokomotivi dünyanın aparıcı şirkətlərinə sifariş edilib. 28-i



yük və 10-u sərnəşin lokomotivi olmaqla 38 müasir “Alstom” lokomotivi artıq Azərbaycana gətirilib. Ümumilikdə, bu deponun istifadəyə verilməsi enerji resurslarının qənaətinə, istismarın asan-

laşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnəşin daşımalarında səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasına, lokomotivlərin gücünün çoxalmasına im-

kan yaradacaq. Depoda xarici ölkələrdə təlim keçmiş 150-yə yaxın yüksək ixtisaslı işçi çalışacaq.

(Davamı 4-cü səhifədə)



Prezident İlham Əliyev yeni Biləcəri lokomotiv deposunun açılışında iştirak edib

(Əvvəli 3-cü səhifədə)

Dövlətimizin başçısı yeni depo-
nun açılışını edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, digər sahələrdə olduğu kimi nəhəng infrastruktur və nəqliyyat layihələrinin icrası istiqamətində də çox böyük işlər görülüb. Ən önəmlisi odur ki, bütün bu işlər dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinlikləri fonunda həyata keçirilir. İcra olunan layihələr arasında Azərbaycanda dəmir yolu nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi prosesinin müasir səviyyəyə çatdırılması, dəmir yolu nəqliyyat vasitələri parkının müasirləşdirilməsi və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər də böyük önəm daşıyır. Bu işlər Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşduğu coğrafi məkan kimi Azərbaycanın regionda rolunu və yerini daha da möhkəmləndirir, iqtisadi və nəqliyyat-logistika potensialını əhəmiyyətli dərəcədə artırır.



Onu da qeyd edək ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi baxımından yeni Biləcəri lokomotiv deposu da mühüm rol oynayacaq.





“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun kəlbəcərlilərə müraciəti

Əziz kəlbəcərlilər, bacularım, qardaşlarım. Bu gün xalqımız Zəfər gününü - Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ildönümünü qeyd edir.

Bu şanlı qələbəmiz münasibətilə hər birinizi bağrıma basıram.

Bu qələbə sevincini bizə yaşadan möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə sonsuz ehtiramımızı və minnətdarlığımızı bildiririk. Bu qələbə Ulu Öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin qələbəsidir!

Ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir! Dövlət başçısı İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində düşmən 3 rayonu döyüzsüz vermək barədə kapitulyasiya sənədini imzaladı. İmzalanmış bəyanata, əsasən, noyabrın 25-də Kəlbəcər Azərbaycanı geri qaytarıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız unudulmaz dastan yazdı.

Bu tarixi Zəfər yurda dönüş

idi. Bu zəfər zəngin fauna, təbii sərvətlərə və flora malik təbiət muzeyi olan maddi-mədəniyyət nümunələrimizin mövcud olduğu Kəlbəcəyə dönüş idi. Kəlbəcərin uzun müddət işğal altında saxlanması nəticəsində ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub. Bədnam düşmən Kəlbəcərdə olan tarixi abidələrimizi dağıdıb, meşə ərazilərini yandıraraq, təbii sərvətləri talan ediblər.

2021-ci il avqustun 16-da Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunu səfər edərkən erməni vəhşiliyini dünyanın nəzərinə çatdırdılar və Müzəffər Ali baş komandanımız Kəlbəcərdə Azərbaycan bayrağını ucaltdı. Murov dağı uğrunda şiddətli döyüşlər gedib, igid əsgər və zabitlərimiz bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstəriblər. Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcər rayonunun işğaldan azad edilmə-



si uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunublar.

Əziz soydaşlarımız! Bu qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi. İnşAllah doğma yurdlarımızda sizlərlə görüşəcəyik, inanırıq ki, qısa müddətdə Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Kəlbəcər bərpa ediləcək və dünyanın ən

gözəl, çiçəklənən diyarlarından birinə çevriləcək.

Uca Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən və Müzəffər Ali Baş Komandanımıza və hərbiçilərimizə yar və yardımçı olsun. Böyük Tanırdan Şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik.

Bayramımız mübarək olsun, əziz yurddaşlarım.

Kəlbəcər bizimdir!

Qarabağ Azərbaycandır!

Almaniya şirkətləri Azərbaycan dəmir yolları ilə əməkdaşlığa maraqlıdır

“Azərbaycan Dəmir Yolları” QSC-də ölkəmizdə işgüzar səfərdə olan Almaniyanın nəqliyyat, logistika və tikinti sahələri üzrə aparıcı şirkətlərinin nümayəndə heyətləri ilə görüş təşkil edilib. Görüşdə iki ölkə arasında yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanlar nəzərdən keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov Almaniyanın müxtəlif şirkətlərinin Azərbaycan dəmir yollarında layihələndirmə, təchizat və quraşdırma işlərində iştirak etdiyini bildirib. O qeyd edib ki, “Azərbaycan Dəmir Yolu” QSC ilə “Hamburger Hafen Logistik”in yüz faiz törəmə şirkəti olan “Metrans” arasında əməkdaşlıq konteyner yüklərin Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiyaya və Çinə, eləcə də əks istiqamətdə daşınması üzrə həyata keçirilə bilər. Belə ki, konteynerlər “Metrans” şirkəti tərəfindən Türkiyə limanlarına, oradan isə “ADY Konteyner” MMC tərəfindən Azərbaycan-Orta Asiya-Çin istiqamətində daşına bilər.



Qeyd edək ki, 2020-ci ilin fevral ayında Slovakiyada “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti ilə “Metrans”ın icraçı direktoru və nümayəndələri arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Alman - Azərbaycan Xarici Ticarət Palatasının İcraçı Direktoru Tobi-

as Baumann rəhbərlik etdiyi qurumun Azərbaycan xidmət sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini vurğulayıb. Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə alman şirkətlərinin nümayəndə heyətlərinin Azərbaycanda işgüzar səfərdə olduqlarını qeyd edən qonaq, görüşün

iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Vurğulanıb ki, səfərin məqsədi alman şirkətlərinin xidmətlərini, o cümlədən layihə və təkliflərini tanımaq, onlara Azərbaycan bazarında potensial portnyorlarla əməkdaşlıq imkanları yaratmaqdır. Nümayəndə heyətində təmsil olunan şirkətlərdən çoxu Almaniya dəmir yolları ilə uğurlu əməkdaşlıq edir.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı quruculuq işləri, o cümlədən dəmir yolu layihələri barədə də danışılıb.

Qonaqlar təmsil etdikləri şirkətlərlə bağlı ətraflı məlumat verərək dəmir yolu sahəsi üzrə müxtəlif layihələrdə iştirakla bağlı təkliflərini səsəndiriblər.

Tərəflər yük daşımaları, logistika və tikinti sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparıb.



AZƏRBAYCAN DƏMİRYOLÇULARI MHİRK-in VIII PLENUMU KEÇİRİLİB

Bu yaxınlarda Azərbaycan Dəmiryolçuları Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin növbəti VIII Plenumu keçirilib.

Plenumu giriş sözü ilə MHİRK-in sədri Fəzail Bağirov açaraq, öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan möhtəşəm qələbənin bir illiyi münasibətilə bütün xalqımızı təbrik edib. Sonra Komitənin qarşısında duran vəzifələrdən bəhs edib.

Plenumun gündəliyində duran və müzakirə olunan məsələlər aşağıdakılardan ibarətdir: "ADY" QSC-nin Departament, MMC, idarə və müəssisələrində Əmək Məcəlləsinin tələblərinə riayət olunması haqqında" və Təşkilatı məsələ.

"ADY" QSC-nin Departament, MMC, idarə və müəssisələrində Əmək Məcəlləsinin tələblərinə riayət olunması haqqında" məsələ ilə bağlı MHİRK-in sosial-iqtisadiyyat şöbəsinin müdiri Fətəli Bəyimov məruzə edib. O, bildirib ki, Azərbaycan Dəmiryolçuları MHİRK-in VIII Plenumu ölkəmizin həyatında çox əlamətdar olan günlərdə keçirilir - 8 noyabr Zəfər Günü, 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü, 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası günü, 17 noyabr Milli Dirçəliş Günü. Eyni zamanda, 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı ölkəmizdə tarixi günlər olaraq təntənə ilə qeyd olundu.

Natiq qeyd etdi ki, bugünkü plenum "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan Cəmiyyətin Aparatı, hüquqi şəxs statusuna malik olmayan qurumları, həmçinin Cəmiyyətin törəmə cəmiyyətlərində Əmək Məcəlləsinin tələblərinə riayət edilməsinin ümumi vəziyyətinə həsr olunub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında dəmiryolçuların sosial və iqtisadi hüquq və mənafələrinin effektiv müdafiəsinin təmin edilməsi, qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi, sosial-əmək münasibətlərinin sosial dialoq və kollektiv müqavilələr vasitəsilə tənzimlənməsi məqsədilə 2020-2022-ci illər üçün Sahə Kollektiv Saziş bağlanmışdır. Yeni işə qəbul edilmiş işçilər qüvvədə olan Sahə Kollektiv Sazişlə, eləcə də Sahə Kollektiv Sazişin tələblərinə riayət etmə qaydaları ilə tanış olmuşlar.

Cəmiyyətdə işçilərlə əmək münasibətləri hər bir işçi ilə əmək müqaviləsinə və ştat cədvəli üzrə vəzifəsi qeyd olunmaqla yaranır. Müəyyən edilən əmək şəraitinin şərtləri ilə bağlı məsələlər əmək qanunvericiliyi sistemində uyğun olaraq tənzimlənir.

İşçilərin peşə və ixtisaslarına uyğun olaraq onların məşğulluğu təmin edilir. Cəmiyyət sədrinin müvafiq əmrinə əsasən, bütün mövcud vakansiyalar Cəmiyyətin korporativ veb-saytının müvafiq bölməsində yerləşdirilir. Saytın "Karyera" bölməsinin "Vakansiyalar" hissəsində yerləşdirilmiş "Axtar" mexanizmi vasitəsilə müraciət edilir. Əgər vakansiya üzrə müraciət etmiş şəxsin göstəriciləri vakansiyanın tələblərinə uyğundursa, həmin vəzifə üçün namizəddir.



qəbul olunaraq, işə qəbul şöbəsinin əməkdaşları tərəfindən test imtahanına dəvət etmək üçün həmin şəxslə əlaqə saxlanılır.

Cəmiyyətin hər bir işçisi ilə bağlanmış əmək müqavilələrinə, Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə müəyyən edilmiş qaydada xitam verilir. Həmkarlar ittifaqının üzvü olan işçilərin əmək müqaviləsinə isə, Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslardan hər hansı biri ilə əlaqədar ləğv etməzdən əvvəl, həmin müəssisənin Həmkarlar İttifaqı təşkilatından qabaqcadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılıq alınır.

Sonra natiq Cəmiyyətdə iş vaxtının növləri və tənzimlənməsi, işçilərin məzuniyyət hüquqları, işçilərə əmək haqqı ödənilməsi, işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti, idarə, müəssisə və təşkilatlarda əməkçilərin sağlamlıqlarının qorunması, onların təhlükəsizliklərinin təmin edilməsi istiqamətində görülən işlər, mövcud olan problemlər haqqında məlumat verdi. Bildirdi ki, Sənişin daşımaları, Məlumat Hesablama Mərkəzi, İnfrastruktur Departamentlərinin müxtəlif sahələrdə əməyin mühafizəsi sahəsində müəssisə rəhbərliyinin və HİK-nin gördüyü təşkilatı işlər yoxlanılmışdır.

Bu günə kimi olan yoxlamaların nəticələri ayrı-ayrılıqda hər ay Müstəqil HİK-nin Rəyasət Heyətinin iclaslarında müzakirə edilib. Yoxlamalar vaxtı aşkar edilən nöqsanlar barədə və nöqsanların aradan qaldırılması üçün müəssisələrdə əməli tədbirlər görülüb. Aradan qaldırılması tez mümkün olan nöqsanlar isə yerində öz həllini tapmışdır. Yoxlanılmış müəssisələrdə əməyin mühafizəsinə aid maddələrin, Nazirlər Kabinetinin Qərarlarının, "ADY" QSC sədrinin əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əməllərinin, normativ sənədlərin izahatları aparılmış və tövsiyələr verilmişdir.

Yoxlamalar vaxtı əməkçilərin iş palatları, iş ayaqqabıları və digər fərdi mühafizə vasitələri ilə təminatını yaxşılaşdırmaq üçün mütəmadi iş aparılır. Belə ki, 2021-ci

ilin əvvəlindən "ADY" QSC-nin Yanacaq və enerji resurslarının idarə edilməsi Departamenti, "Dəmiryolservis" MMC, "ADY Express" MMC və "ADY Konteyner" MMC-nin işçilərinə, ümumilikdə 2000 nəfərə işarə jileti, 80 nəfər işçiyə fəhlə geyimi, 101 nəfərə iş ayaqqabısı verilib. 3052 nəfər əlcək, 81 nəfər qıç gödəkçəsi, 60 nəfər baş qorunması üçün dəbilqə, 22 nəfər qaynaqçı üçün əlcək, 7 nəfər qaynaqçı geyimi, 165 nəfər gözlərin qorunması üçün eynək, 3 nəfər dielektrik qaloş, 3 nəfər dielektrik əlcək, 1 nəfər dielektrik xalça ilə təmin edilmişdir. Ancaq bunlarla yanaşı, İnfrastruktur Departamentinin, Yük Daşımaları Departamentinin müəssisələrində xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin çatışmazlığı aşkar edilmişdir. ƏM-215-ci maddəsinin tələblərinin tam yerinə yetirilməməsi isə əməkçilərin iş görülən zaman zədəalma riskini artırır.

2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyinə görə 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub. Bu virusun sanitariya-epidemioloji vəziyyəti mütəmadi təhlil edilir. Həmçinin mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunaraq, COVID-19 xəstəliyinin yayılmasının minimum həddə çatdırılmasını üzrə bütün tədbirlər əməkçilərin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə planlı şəkildə həyata keçirilir. Bu gün də həmin istiqamətdə Cəmiyyətdə həyata keçirilən tədbirlərə xüsusi önəm verilməkdədir. Burada Cəmiyyətin Həkim-Sanitar Xidmətinin tibb personalı tərəfindən işçi heyətinin sağlamlığının qorunması üçün tələb olunan bütün zəruri tədbirlər fədakarlıqla həyata keçirilir. Yük daşımaları sahəsində sərhəd-keçid stansiyalarından respublikamızın dəmir yoluna daxil olan yüklərə xüsusi diqqət yetirilir və mütləq şəkildə avtomatik qurğular vasitəsilə qatların dezinfeksiyası həyata keçirilir.

Cəmiyyətin hər bir işçisinin "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunması təmin edilir. İşçinin sosial sığorta haqları,

əmək haqqı fondundan və işçiyə hesablanmış əmək haqqından asılı olaraq hesablanır. Sığorta olunmuş işçilərə "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır, habelə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta şəhadətnaməsi verilir.

Respublika Komitəsinə 2020-ci il ərzində cəmi 1047 ərizə daxil olmuşdur. Onlardan 924 ərizə maddi yardımla bağlı, 108 ərizə mənzil məsələləri üzrə, 15 ərizə isə digər məsələlərlə bağlı olmuşdur. O, cümlədən "Azərbaycan Dəmir Yolları" QSC sədri Cavid Qurbanovun adına ünvanlanmış ərizələr Respublika Komitəsinə göndərilmişdir: - Maddi yardımla əlaqədar 924 ərizədən 215 ərizə, mənzil məsələləri üzrə 108 ərizədən 82 ərizə, digər məsələlərlə bağlı 15 ərizədən 2 ərizə olmaqla, ümumilikdə Cəmiyyətdən Respublika Komitəsinə cəmi 299 ərizə daxil olmuşdur. Maddi yardımla əlaqədar olan hər bir ərizə öz müsbət həllini tapmış, digər məsələlərlə bağlı ərizələr isə müvafiq cavablar verilmişdir.

Əməkçilərin sağlamlığının qorunması məqsədi ilə Respublika Komitəsi tərəfindən 2020-ci ildə və cari ilin ötən dövründə dəmiryolçulara və onların ailə üzvlərinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə sanatoriyalara və istirahət evlərinə 376 ədəd yollayış vəərəqələri verilmişdir.

Bölgələrdəki Həmkarlar İttifaqı Komitəsi sədrləri Plenumun işinə onlayn formada qatılmışdılar.

Müzakirə olunan məsələ ilə bağlı İnfrastruktur Departamenti BHİK-in sədri Müşfiq Abasov, Sənişin daşımaları Departamenti BHİK-in sədri Vaqif Bədəlov, "Naxçıvan Dəmir Yolları" MMC BHİK-in sədri Eyvaz Əsgərov və Mühafizə Departamenti HİK-in sədri Mehman Əlizadə çıxış edərək öz fikir və mülahizələrini bildirdilər.

MHİRK-in hüquq müfəttişi Samir Əhmədov Plenumun qərar layihəsini oxudu.

Gülnoz ƏLİYEVƏ



Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi ABŞ mətbuatının da diqqət mərkəzində olub

Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması ABŞ mətbuatının da diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın “Medium.com” portalında, “The Washington Outsider News” xəbər agentliyinin saytında və BMT-nin Nyu-Yorkdakı Baş qərargahında fəaliyyət göstərən nüfuzlu “Turkish Journal” informasiya resursunda Ali Ordenin dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilməsi barədə geniş məqalələr dərc olunub.

Yazılarda 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək tarixi Zəfərin qazanılmasında müstəsna rol oynayan, bununla da türk birliyinə misilsiz xidmət etmiş Prezident İlham Əliyevin fəaliyyətindən bəhs olunur. Dövlətimizin başçısının rəhbərliyi ilə 30 ildən sonra Azərbaycanın torpaqlarını işğaldan azad etməsinin

EDITION: INTERNATIONAL | HOME | AMERIKA | TÜRKİYE | DÜNYA | KÜLTÜR-SANAT | VIDEO | TAŞIM | TAZARLAR | ENGLISH

Turkish Journal

HEADLINES: President of the Republic of Azerbaijan Ilham Aliyev gets the highest Turkish award

Yazarlar Amerika Türkiye Dünya Ekonomi Kültür-Sanat Sağlık Teknoloji Birleşik

English Home Yazarlar Amerika Türkiye Dünya Ekonomi Kültür-Sanat Sağlık Teknoloji Birleşik

Kadin ve Çocuk Video English About Us Photo Galleries

President of the Republic of Azerbaijan Ilham Aliyev gets the highest Turkish award

İSTANBUL – Earlier, a ceremony to inaugurate a new building of the Secretariat of the Cooperation Council of the Turkic-Speaking States was held in Istanbul, on November 12. Azerbaijani President Ilham Aliyev attends the event. Prior to the event, the heads of state and government posed together for a group photo. The Turkish president then More...

by admin | Published 17 hours ago

By admin On Thursday, November 11th, 2021 0 Comments

First Draft Agreement Published, Greenpeace Outs Saudi Arabia For Blocking Success at COP26

By Janet Ekstract İSTANBUL (TURKISH JOURNAL)- On Wednesday, the first draft agreement of decisions that summit parties will negotiate was published by the UK presidency of the 26th session of the UN

Climate More...

By admin On Tuesday, November 9th, 2021 0 Comments

Paris Agreement Takes Effect In Turkey November 10

By Janet Ekstract İSTANBUL (TURKISH JOURNAL)- Turkey will finally be an official party to the Paris Agreement on November 10. This means that Turkey will need to adhere to all legal regulation surrounding More...

türk dünyasında sülhün və ədalətin bərqərar olunmasına zəmin yaratdığı xüsusi vurğulanır. Bununla yanaşı, yazılarda qeyd olunur ki, dövlətimizin başçısına təqdim olunan ali mükafatla bağlı qərar Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasında dörd ölkə liderinin - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevim imzası ilə qəbul olunub.

Xəbərlərdə, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edən zaman söylədiyi sözlər də oxuculara çatdırılıb.

Bundan başqa, məqalələrdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, iş prinsipləri, bu günə qədər keçirilən Zirvə görüşləri və qəbul edilən qərarlar haqqında məlumatlar yer alıb.

Qeyd edək ki, xəbərlər ingilis dilində yayımlanıb.

COVID-19 pandemiyasından sonrakı bərpa prosesində Həmkarlar İttifaqlarının rolu müzakirə olunub


Bu günlərdə Beynəlxalq Əmək Təşkilatı, MDB və Baltikyanı ölkələri Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası və Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının təşkilatçılığı ilə “COVID-19 pandemiyasından sonrakı bərpa prosesində Həmkarlar İttifaqlarının rolu - regionun dəmir yollarında effektiv və sabit məşğulluq, əməyin mühafizəsi və sosial müdafiənin təminatı” mövzusunda vebinar keçirilib.

Vebinarın işində Beynəlxalq təşkilatlarının, 15 ölkənin dəmiryolçuların Həmkarlar İttifaqlarının nümayəndələri, o cümlədən Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin aparat işçiləri, tabeçiliyində olan Birləşmiş, Azad və ilk Həmkarlar İttifaqı Komitələrinin sədrləri iştirak ediblər.

Tədbirin əvvəlində MHİRK-in sədri Fəzail Bağirov vebinar iştirak

çılarını salamlayaraq onlara uğurlu və məhsuldar iş arzulamışdır.

Vebinarla aşağıdakı məsələlər müzakirə edilmişdir: BƏT-in 109 sayılı Beynəlxalq Əmək Konfransının “Əhatəli, sabit və davamlı xarakter daşıyan “COVID-19 böhranından sonrakı insana yönəldilən mərkəzli bərpa fəaliyyətinə qlobal çağırış” Qətnaməsi kontekstində böhrana reaksiya; İnküziv iqtisadi artımın və layiqli məşğulluğun təşviqində, məşğulluq statusundan asılı olmayaraq bütün işçilərin qorunmasında, təhlükəsizlik və əmək şəraitinin təmin edilməsində, səmərəli sosial müdafiədə, məhsuldar sosial dialoqun aparılmasında həmkarlar ittifaqlarının rolu; Əməyin mühafizəsi və iş şəraiti sahəsində prioritetləri, real əmək haqqının artımının təmin edilməsi, həmkarlar ittifaqının dayanıqlılığını artımına yönəldilən strategiyalarının hazırlanması, həmkarlar ittifaqlarının böhrandan sonrakı hadisələrin aradan qaldırılması



üzrə Beynəlxalq Konfederasiyasının üzv təşkilatlarının fəaliyyəti.

MHİRK-in sədr müavini, təşkilat şöbəsinin müdiri Samir Böyükzadə vebinarla «COVID-19 pandemiyası kontekstində və iqtisadiyyatın bərpasına keçiddə məşğul-

luğun dəstəklənməsi və lazımı iş şəraitinin və əməyin təhlükəsizliyinin təmin edilməsində sosial dialoqun rolu” mövzuda çıxış etmişdir.

Sonra çıxış edənlər müzakirə olunan məsələlər barədə öz fikir və mülahizələrini bildiriblər.

Yəmən qəzeti: Azərbaycanın işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevriləcək

Yəmən *“Əl Təmənīyə Əl Yom”* qəzetində “Azərbaycanın işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevriləcək” sərlövhəli xəbər dərc olunub.

AZƏRTAC-a istinadla dərc edilmiş xəbərdə bildirilib ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cəbbarov azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsinin və yerli resurslardan səmərəli istifadənin əsas prioritetlərdən olduğunu deyib. Na-



zir qeyd edib ki, Ağdam Sənaye Parkının ərazisinin işıqlandırılmasında yerli istehsal olan günəş panellərindən istifadə edilir.

Yazıda vurğulanıb ki, artıq işğaldan azad edilmiş Ağdam Sənaye Parkının sosial zonasının təşkili yekunlaşıb, burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməcxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb.

Qazilərimiz qardaş ölkədə keçirilən futbol matçlarında qonaq qismində iştirak ediblər



“YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicəsi davam etdirilən 44 günlük Vətən müharibəsi qaziləri qardaş ölkədə keçirilən futbol matçlarında qonaq qismində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təşəbbüs Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) tərəfindən irəli sürülüb.

Belə ki, TADEF tərəfindən Türkiyənin aparıcı futbol klublarına müraciət edilərək qazilərimizin oyunlarda iştirak etməsi ilə bağlı təklif irəli sürülüb. Bu təşəbbüsə ilk olaraq “Fənərbaxça” klubu qatılıb və 11 qazimiz “Fənərbaxça” – “Rizəspor” qarşılaşmasında qonaq olublar.

Qarabağın bərpasına dair məqalə 13 ərəbdilli mətbuat orqanında nəşr olunub

Zəfərimizdən dərhal sonra işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bərpasından bəhs edən və Milli Məclisin deputatı Könül Nurullayevanın müəllifi olduğu “Azərbaycan Qarabağı dünyanın ən inkişaf etmiş bölgəsinə çevirir” sərlövhəli məqalə ərəb ölkələrinin 13 nüfuzlu mətbuat orqanlarında dərc edilib. Yazı Misir, Sudan, İraq, Əlcəzair və Yəmən mətbuatında işıq üzünə görüb.

AZƏRTAC xəbər verir ki, məqalədə müəllif Azərbaycanın öz ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-də başladığı Vətən müharibəsi barədə oxucuları məlumatlandıraraq, bildirir ki, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasını təmin edib. Bununla da 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi azad edilib və bölgədə yeni inkişaf dövrü başlayıb.

K.Nurullayeva qeyd edib ki, Azərbaycana məxsus Qarabağda bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri işğal dövründə yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlər dağıdılıb, təhqir edilib, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə olunub. İndi Azərbaycan yerlə yeksan edilən

Qarabağı və Şərqi Zəngəzuru yenidən dirçəldir. Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb və artıq ilkin nəticələr var. Azərbaycan öz maliyyə resursları ilə yeni şəhər və kəndlər salır, məscidlər inşa edir, Qarabağdan yenidən azan səsi gəlir.

Məqalədə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Yazıda, həmçinin cəmi 8 aya inşa olunan Qarabağın hava qapısı-Füzuli Beynəlxalq Hava Limanı barədə də məlumat verilib: “Mürəkkəb relyef şəraitinə baxmayaraq, Azərbaycan Qarabağda daha iki hava limanı inşa etməkdədir. Məsələn burasındadır ki, bu ərazilərdə heç vaxt hava limanı olmayıb, Azərbaycan bununla ilk imza atır. İlkərdən biri də “ağıllı şəhər” təcrübəsinin işğaldan azad olunan Zəngilan rayonunda tətbiqidir ki, bu da bölgəyə 30 ildən sonra geri qayıdan sadə vətəndaşların rifahını ən yüksək səviyyədə təmin etməyə hesablanıb. Otuz ilə yaxın müddətdə “boz zona” kimi qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi indi xarici investorlar üçün cəlbedici məkana çevrilib. Dünyanın müxtəlif ölkələrini təmsil edən xarici şirkətlər bərpa prosesində fəal iştirak edərək, təbii resurslarla zəngin Qarabağın və Şərqi Zəngəzurun inkişafına töhfə verir”.

“Dəmir yumruq” hərbi-vətənpərvərlik layihəsinə start verilib

Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Sabunçu Gənclər Evinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Mübarizlər Vətənpərvərliyə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində şanlı Qələbənin ildönümünə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunan “Dəmir yumruq” hərbi-vətənpərvərlik layihəsinə start verilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihənin məqsədi Vətən müharibəsində parlaq Zəfərdən sonra hərbi-vətənpərvərlik istiqamətində layihələrin daha da genişləndirilməsi, gənclərin hərbi biliklərinin, fiziki hazırlığının artırılması, hərbi xidməti hələ keçməmiş gənclərə zəruri məlumatların nəzəri və praktiki şəkildə ötürülməsidir.

İlk təlimdə gənc iştirakçılar əsgərin gündəlik həyatı, nizam-intizam qaydaları, kəşfiyyat, döyüş əməliyyatı taktikası və hücum növlərini öyrəniblər. Gənclər N sayılı hərbi hissədə təşkil olunan infoturda hərbi tibb məntəqələrində, kazarmalarda əsgərlərimiz üçün yaradılan yüksək şərait və imkanlarla yaxından tanış olublar.



Sonra hərbi hissədə Vətən müharibəsinin və Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə ucaldılan abidələr ziyarət edilib. Həmçinin nəzəri və praktiki hissədən ibarət istehkam təlimi keçirilib,

minalar, onun növləri, xüsusiyyətləri haqqında məlumat verilib. Praktiki hissədə Vətən müharibəsi iştirakçıları, müddətdən artıq hərbi qulluqçular və xidmətdə olan əsgərlərimiz tərəfindən düşmən

ərazisinin minadan təmizlənməsi keçirilib.

Gənclər növbəti gün düşmən ərazisinə keçid, maskalanma, düşmən tərəfindən müxtəlif hücumlara qarşı görüləcək tədbirlər təlimi ilə öyrəndiklərini təkmilləşdiriblər. Bunlarla yanaşı öz sahəsinin mütəxəssislərindən kəşfiyyat və fəvqəladə hal zamanı göstəriləcək ilkin tibbi yardım haqqında öyrənib, praktiki olaraq Sabunçu Gənclər Evinə tətbiq ediblər.

Qırx dörd gün ərzində iştirakçılara hərbi haqqında ilk təsəvvür, silahlarla tanışlıq və atış dərsləri, hərbi Nizamnamə və rütbələr, ərazidə hərəkət, minadan qorunma, kəşfiyyat, ilkin tibbi yardım, mühəndis İstehkam, əlbəyaxa döyüş, silahlardan müdafiə, ideoloji və psixoloji hazırlıq təlim və fəaliyyətlər keçiriləcək.

Təlim və kurslar Sabunçu Gənclər Evinə, “N” sayılı hərbi hissədə, atış meydanlarında və açıq hava məkanlarında olmaqla həftənin şənbə və bazar günləri təşkil olunacaq.





Qırğızıstan portalı Azərbaycan Prezidentinin Soçiyə səfərini və orada keçirilən görüşləri geniş işıqlandırır



Qırğızıstan "turktoday.info" portalı Azərbaycan Prezidentinin Soçiyə səfərini və orada keçirilən görüşlərlə bağlı AZƏRTAC-ın rus dilində materiallarını çap edib.

Sayt Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən ikitərəfli görüş, Azərbaycan Prezidenti İlham Əliyev,

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında olan üçtərəfli danışıqlara dair materialları da verib.

Portalda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin Bəyənət imzalaması ilə əlaqədar material yerləşdirilib.

Misir mətbuatı İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Azərbaycanın maraqlarının diqqət mərkəzində olmasından yazıb



Misirin nüfuzlu "Cümhuriyyə" və "Əl Masr Əl Yom" qəzetləri, həmçinin "Əlqrar Əl Ərəbi", "Əl Xabar Əl Hadəf", "Əl Diploması" və "Yeni dünya xəbərləri" portalları Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının yekununa dair qəbul olunmuş Bəyannamədə Azərbaycanın maraqlarının diqqət mərkəzində olmasından yazıblar.

AZƏRTAC xəbər verir ki, yazıda Zirvə Toplantısı iştirakçılarının Zəfər Günü və torpaqların işğaldan azad olunması münasibətilə Azərbaycan

Respublikasını təbrik etdikləri diqqətə çatdırılıb.

Materialda qeyd olunub ki, yekun Bəyannamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının davamlı sülhə, iqtisadi tərəqqiyə və Qafqaz regionunun inkişafına şərait yaradacağına əminlik ifadə olunduğu vurğulanıb. Sənəddə, həmçinin İƏT-ə üzv ölkələrə azad edilmiş ərazilərdə rekonstruksiya və bərpa layihələrinə investisiya qoymaq çağırışı yer alıb. Eyni zamanda, Bəyannamədə bundan sonrakı mərhələdə Qafqaz regionunda mehriban qonşuluq münasibətlərinin qurulmasının vacibliyi vurğulanır.

Şanlı Zəfərimizin ildönümü münasibətilə Türkiyənin İzmir vilayətində xatirə meşəsi salınıb

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərin ildönümü münasibətilə "SOCAR Turkey Enerji A.Ş." (STEAS) tərəfindən Türkiyənin İzmir vilayətinin Aliğa rayonunda xatirə meşəsi salınıb.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan, Qarabağ xatirə meşəsi" Azərbaycanın müstəqilliyi uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.

Bu məqsədlə keçirilən mərasimdə çıxış edən "SOCAR Turkey Enerji A.Ş."nin (STEAS) baş direktoru Zaur Qəhrəmanov bildirib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdə ölkəmizin yanında olan və müstəqilliyini tanıyan ilk ölkə Türkiyə oldu. Qırx Dörd günlük Vətən mühari-

bəsində də istər xalqı, istər başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla dövləti ilə bu haqlı savaşda Türkiyə yanımızda oldu və biz Zəfər qazandıq, Qarabağımızı qaytardıq. Xatirə meşəsində əkilən tinglərin Vətənimiz uğrunda canından keçən oğullarımızın xatirəsinin yaşadılması üçün əkildiyini deyən Z.Qəhrəmanov Azərbaycanla-Türkiyə arasındakı tarixi bağın heç bir vaxt qırılmayacağını vurğulayıb.

İzmirin meşələr üzrə bölgə müdiri Zafer Derince daima Azərbaycanın yanında olmaq və müstəqilliyi uğrunda canından keçən oğullarımızın xatirəsinin yaşadılması üçün yaradılan bu meşənin təxminən 467 hektar ərazidə salındığını, bu kampaniyanın davamı olaraq ərazidə ümumilikdə müxtəlif növ 170 min ağacın əkiləcəyini deyib.



Aliğa Bələdiyyəsinin sədri Serkan Acar və Aliğa kəymakamı Ömer Karaman Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra Vətən müharibəsində keçirdiyi yol və ermənilər tərəfindən xalqımıza

qarşı törədilən cinayətlər haqqında danışmış, bu tarixi Qələbə münasibətilə bütün türk dünyasını təbrik ediblər.

Sonra iştirakçılar tərəfindən 20 min ting əkilib.



Türkiyədən ilk milli qatarın müjdəli anonsu

2003-2020-ci illərdə Türkiyədə dəmir yoluna 212 milyard lirə sərmayə qoyulub. Modern.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Nazir qeyd edib ki, ölkənin dəmir yolu şəbəkəsi yenilənib. Onun sözlərinə görə, Türkiyədə dəmir yolunun uzunluğu 12 min 803 kilometrə çatıb. Hazırda 3 min 500 kilometr dəmir yolu xətti inşa olunur. “Bütün dəmir yollarımızın elektrikləşdirilməsi istiqamətində işlərimiz intensiv şəkildə davam edir”, -

Adil Karaismailoğlu deyib.

Nazir eyni zamanda, sürəti saatda 176 kilometr olan ilk milli elektrik qatarının istehsalı üçün işləri tamamladıqlarını xəbər verib: “Qatarlarımız çox qısa müddətdə vətəndaşlarımızın xidmətində olacaq”.

Karaismailoğlu dəmir yollarının nəqliyyat növləri arasında karbon tullantılarının azaldılması baxımından əhəmiyyətli nəqliyyat sistemi olduğunu nəzərə çatdırıb. “Türkiyə Respublikası Dövlət Dəmir Yolları (TCDD) tərəfindən 2025-ci ilə qədər istehlak edilən enerjinin 50/100-dən



çoxunu bərpa olunan enerji mənbələrindən əldə edəcəyik. Hazırda Türkiyənin dəmir yollarının 1 753

kilometri və ya 45 faizi elektrikləşdirilib”.

Peru radiosunda Vətən müharibəsində qələbənin ildönümünə həsr olunmuş musiqili proqram yayımlanıb



Perunun “Radio Filarmoniya” radio kanalında Azərbaycanın Vətən müharibəsində qələbəsinin ildönümünə həsr olunmuş musiqili proqram yayımlanıb.

Azərbaycanın Meksikadakı Səfirliyindən AZƏRTAC-a bildirilib ki, verilişdə səfirliyin əməkdaşı M.Məmmədov dinləyicilərə erməni təcavüzünün tarixi, Azərbaycanın ötən il 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq Vətən müharibəsində tarixi qələbə qazanması və öz ərazi bütövlüyünü, habelə beynəlxalq hüquq və ədaləti bərpa etməsi barədə məlumat verib və Zəfər Gününün xalqımız üçün

tarixi-mənəvi önəmindən danışdı.

Sonra azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına Ermənistan tərəfindən yaradılmış maneələr, işğaldan azad edilmiş ərazilərdə müşahidə olunan kütləvi minalama və dağıntılar və bu ərazilərin bərpası istiqamətində Azərbaycan tərəfindən görülən işlərdən bəhs edilib.

Proqram ərzində, habelə gün boyu kanalın efirində klassik və müasir Azərbaycan musiqi nömrələri, muğam parçaları, eləcə də Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş kompozisiyalar səsləndirilib.

Brüsseldə “Cənubi Qafqazda münaqişədən sonrakı çağırışlar” mövzusunda vebinar keçirilib

Brüssel Mətbuat Klubunun təşkilatçılığı ilə “Cənubi Qafqazda münaqişədən sonrakı çağırışlar” mövzusunda vebinar və virtual fotosərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə Avropa İttifaqı -Azərbaycan əməkdaşlıq Komitəsinin həmsədri, Avropa Parlamentinin deputatı Səyyad Kərim moderatorluq edib. O, açılış nitqində bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərindən danışdı, burada erməni işğalı nəticəsində qalan dəhşətli vandalizm izləri ilə yanaşı, Azərbaycan dövləti tərəfindən həyata keçirilən misilsiz miqyaslı yenidənqurma işlərinin görüldüyünü qeyd edib.

Azad edilmiş əraziləri ziyarət edən İsveçdən olan cütlük Peter və Larisa Johansson da böyük həcmdə foto material toplayıblar və bunun əsasında vebinar iştirakçılara təqdim olunan fotosərgi yaratmağa nail olublar. Çıxışlarda onlar qeyd etdikləri kimi, əsas 1752-ci ildə Azərbaycan xanı Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinə səfərləri ilə bağlı təəssürlərindən danışdı. Qonaqlar Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsindən, habelə

işğalçıların olduqları bütün ərazilərdə geridə qoyduqlarından çox hiddətlənmişdilər. Onların çəkdiyi fotosəkillər, həmçinin ANAMA komitəsinin fəaliyyətini, müxtəlif növ mina və partlamamış hərbi sursatlardan yaranan təhlükəni əks etdirirdi. Füzulidə yeni beynəlxalq hava limanı onlarda böyük təəssürat yaradıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında qaçqınların məşəqqətlərindən, öz doğma yurd-yuvalarına qarşı onilliklər ərzində çəkdiyi həsrətdən danışdı.

ANAMA-nın Regional Əməliyyatlar meneceri Ramil Əzizov rəhbərlik etdiyi qurumun 44 günlük müharibənin başa çatmasından sonra gördüyü işdən danışdı.

Rumıniyanın keçmiş xarici işlər naziri, Avropa Parlamentinin keçmiş üzvü Ramona Nikole Manesku regional inkişaf və sülh naminə iki xalqın tezliklə barışmasının zəruriliyindən söz açıdı.

Doktorant Aynur Bəşirova münaqişədən sonrakı dövrdə regionun perspektivlərindən bəhs edib.



“Azərbaycan Dəmir Yolları” QSC-də koronavirus təhlükəsi ilə əlaqədar yaradılan qərargah fəaliyyətini davam etdirir

Koronavirus xəstəliyinin dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təcridat tədbirlərinin operativliyini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin və tabeliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Bununla yanaşı, Bakı Dəmiryolu Vağzalının qaynar xətti fəaliyyətə başlayıb:


+994 12 499 61 11

Milli Kitabxana “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı bibliografiyanı nəşr etdirib

Azərbaycan Milli Kitabxanası tərəfindən Şuşanın işğaldan azad edilməsinin bir illiyi münasibətilə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı bibliografiya tərtib olunaraq çap edilib.

AZƏRTAC xəbər verir ki, kitabxananın hazırladığı “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı bibliografiya Şuşaya həsr olunmuş ilk fundamental bibliografiyadır. Bibliografiyada Şuşanın tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitablar, dövrü mətbuatda, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Kitabda Şuşa haqqında digər xarici dillərdə dərc olunan materiallar, habelə dünya milli və universitet kitabxanalarında mühafizə olunan ədəbiyyatlar ayrıca bölmələrdə verilib.

Şuşanın işğaldan azad olunması münasibətilə tərtib olunmuş bibliografiyada Şuşanın tarixi: “Ermənilərin Şuşa şəhərində həyata keçirdikləri soyqırımlar tarixi mənbələrdə (1905-1989)”, “Şuşanın erməni silahlı



birlişmələri tərəfindən işğal edilməsi (1990-2020)”, “Şuşa Sən Azadsan!”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşaya səfərləri, Şuşanın mədəniyyəti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı, ədəbiyyatı, görkəmli şəxsiyyətləri haqqında kitablarda, dövrü mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Göstəricidəki materiallar 1876-2021-ci illəri əhatə edir. Materiallar Azərbaycan, rus və başqa dillər üzrə verilib. Bibliografik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, xronoloji çərçivə daxilində isə əlifba sırası gözlənilib. Göstəricinin istifadəsini asanlaşdırmaq məqsədilə bibliografiyanın sonunda Şuşa haqqında kitabların, məqalələrin adları göstəricisi, Şuşa haqqında yazan müəlliflərin əlifba göstəriciləri verilib.

Bibliografiya tarixçilər, politoloqlar, elmi tədqiqatçılar, kitabxanaçı-bibliograflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“AZƏRBAYCAN DƏMİRYOLÇUSU” QƏZETİNƏ ABUNƏ YAZILIŞI BAŞLANDI



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq”



ƏZİZ OXUCULAR!

2022-ci ilin 1-ci yarısı üçün respublika və xarici ölkələrin qəzet və jurnallarına abunə yazılış başlandı.

“Azərbaycan dəmiryolçusu” qəzeti də bu kampaniyada öz sadıq oxucularına arxalanıb iştirak edir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində baş verən yeniliklərdən, dəmiryolçuların qayğı və problemlərindən xəbərdar olmaq istəyirsinizsə, “Azərbaycan dəmiryolçusu” qəzetinə abunəçi olun.

İndeks: 0006. Altı aylıq abunə qiyməti – 2 manat 40 qəpik.

“Azərbaycan dəmiryolçusu” qəzetinə abunəçi olmağa tələsin.

1822

QAYNAR XƏTT

+994 12 499 48 95

Azərbaycan Dəmir Yolları QSC/Azerbaijan Railways CJSC



www.ady.az

Redaktor:
Vasif SÜLEYMAN

Yaradıcı heyət
Gülnaz Əliyeva (red. müavini)
Elbariz Məmmədli (müxbir)
Allahverdi Əliyev (müxbir)
Zahid Qurbanov (fotoqraf)

Ünvanımız: Bakı, Azd 371010. D. Əliyeva küçəsi, 230.
“Azərbaycan Dəmir Yolları” QSC
Telefonlar: 499-43-19; 499-63-91
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər.
Qəzet redaksiyanın kompüter mərkəzində yığılmış, səhifələnməmiş,
“Tuna” Nəşriyyat və Poliqrafiya MMC-nin mətbəəsində çap olunmuşdur.

Lisensiya ABN 022560.
Qeydiyyat nömrəsi B 360
Bizim materiallardan istifadə edərək qəzetə istinad edin.
www.ady.az
Sayı 800. Sifariş 925.